

# digital marketing



## marketing artıq əvvəlki marketing deyil

İndi aktual olan "Bizim biznesə digital marketing lazımdır?" yox, "Biz digital marketingi necə tətbiq edə bilərik?" sualıdır.

Başqa bir aktual sual: "Digitallaşan dünyada ənənəvi marketing anlayışı bizi nə qədər uzağa apara bilər?" Və daha da ciddi bir sual: "Mən özüm professional olaraq digital eraya hazırım?"

Code Academy Digital Marketing Institute ilə rəsmi əməkdaşlıq edərək Bakıda beynəlxalq sertifikatlı Digital Marketing proqramı tədris edir. Təhsili uğurla başa vuranlar bütün dünyada tanınan "Certified Digital Marketing Professional" diplomu əldə edə biləcəklər.

## kimlər üçündür?

Hazırda ənənəvi marketinglə məşğul olan və ya digital marketing, sosial media marketingi ilə məşğul olub karyerasında yüksəlmək istəyən professionalar, gələcək karyerasını bu sahədə qurmaq istəyən universitet tələbələri, eləcə də digital marketing sahəsi ilə maraqlanan digər peşə sahibləri "Certified Digital Marketing Professional" tədris proqramına qoşula bilər.

Proqrama qoşulmaq üçün xüsusi bir ön hazırlıq tələb olunmur. Bununla belə, istifadə olunacaq dərs vəsaitlərinin və digital marketing alətlərinin, eləcə də tədrisi başa vurduqdan sonra keçiləcək sertifikat imtahanının ingilis dilində olmasını nəzərə alaraq, tələbə namizədlərinin ingilis dili bilik səviyyəsinin yüksək olması məsləhət görülür. İngilis dili və digital marketing barəsindəki baza bilik çatışmazlığı təhsilin ilk aylarında aradan qaldırılır.

B.e.	Ç.a.	Ç.	C.a.	C.	Ş.	B.
8 həftə	həftə içi səhər	————	9:00 – 12:45	LAB	12 həftə	həftə sonu səhər 10:00 – 14:45
8 həftə	həftə içi günorta	————	14:00 – 17:45	əlavə məşğələ saatları	12 həftə	həftə sonu günorta 15:30 – 20:15
10 həftə	həftə içi axşam	————	19:00 – 21:45			

## #DigitalBurada



### tədris proqramı

Toplam 120 saat davam edən Digital Marketing tədris proqramında öyrəniləcəklər:

- Digital marketingin əsasları
- Vebsayt optimizasiyası
- Kontent marketingi
- SEO – axtarış motoru optimizasiyası
- Axtarış motoru reklamları
- E-Mail marketingi
- SMM – Sosial Media Marketingi
- Digital Display və video reklamları
- Veb analitika
- Digital strategiya və planlaşdırma

### iş yerləri

Digital Marketing tədris proqramından məzun olanların real sektorda işləyə biləcəkləri yerlər:

- Digital agentliklər
- Reklam şirkətləri
- Şirkətlərin marketing departamentləri
- Freelancer (sərbəst)

### sertifikasiya

İrlandiya mərkəzli Digital Marketing Institute (DMI) ilə əməkdaşlıq çərçivəsində təşkil olunan Digital Marketing dərslərini bitirən məzunlarımız DMI-in sertiikasiya imtahanından keçərək beynəlxalq diplom qazanmaq şansı əldə edirlər:

Certified Digital Marketing Professional (CDMP)



Code Academy yüksək texnologiyalar sahəsində təcrübəli mütəxəssislər hazırlayan və bu istiqamətdə beynəlxalq şirkətlərlə əməkdaşlıq edən tədris müəssisəsidir. Təhsil strategiyasının əsas məqsədlərindən biri qlobal bazarda rəqabət apara biləcək kadrlar hazırlamaqdır. Bu məqsədlə yola çıxan Code Academy Azərbaycanda bu sahədə karyera qurmaq istəyənlərin potensialını dəyərləndirərək, fərdi və peşəkar inkişafı üçün onları zəruri bilik və praktiki vərdişlərlə təmin edir.

Qısaca, #GələcəkBurada

Nizami küçəsi, 203B  
AF Business House, 2-ci mərtəbə  
Mobil: +99450 444 2633  
Whatsapp: +99450 444 2633  
Tel: +99412 555 2525  
info@code.edu.az  
code.edu.az